

# Adları bir ünvanda əbədiləşən şəhidlər

Onların adları, yaşıları kimi, arzuları da fərqli idi. Hərəsinin öz ömür yolu, sabahları barədə xəyalları, planları vardı. Ancaq bir gün onların adları bir tarixdə əbədiləşdi. Onlar Qara Yanvar şəhidləri oldular...

## "Silahsız adamlara atəş açmayın"

1990-ci il yanvarın 19-dan 20-ne keçən gecəni qana bələyən ordu barədə Azərbaycan xalqına yetmiş il qəhrəmanlıq dastanı söyləmiş, şeirlər yazdırıb nəğmələr qoşdurmuşdular. Ancaq respublikamızın paytaxtına və bir neçə rayonuna Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə yeridilən Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri yenə də güllərlə deyil, güllərlə gəlmışdı. 1920-ci ildə olduğu kimi, yenə də məqsəd Azərbaycan xalqının azadlıq istəyini, müstəqillik arzusunu gözündə qoymaq idi. Daha çox qan axıtmak, can almaq üçün tətbiq edilmiş fəvqəladə vəziyyət barədə əhalilə xəbərdar edilmədi.

Ağır texnikadən və müxtəlif tipli silahlardan atəşə tutulan əhaliyə artıq verilmədi. O zaman da, sonralar da yalnız Azərbaycan xalqını deyil, bütün dünyani heyrətə salan məsələlərdən biri sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunlarının iri kontingentinin Bakıda xüsusi qəddarlıqla, amansızlıqla qırğınlar tərətmələri idi. Məlum oldu ki, Azərbaycana gələrək ordu hissələrinin tərkibinə Stavropoldan, Kostovdan, Krasnodardan səfərbər edilən erməni zabit və əsgərləri, eləcə də hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb olunub.

Hələ 1990-ci ilin yanvar ayının ortalarında SSRİ Daxili və Müdafiə nazirliklərinin, eləcə də digər xüsusi təyinatlı hərbi birləşmələrin 66 mindən çox əsgər və zabiti Bakı şəhərinə götürülmüş, Qala və Nasos-nı aerodromlarında, respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi.

Müasir silahlarla silahlandırılmış sovet qoşun hissələri heç bir xəbərdarlıq etmədən yanvarın 19-dan 20-ne keçən gecə dinc azərbaycanlıları atəşə tutdular. Əliyalın, dinc insanlar isə canlarının yanında deyildi-



lər. Hər kəs özündən çox soydaşlarını düşünürdü. "Silahsız adamlara atəş açmayın" deyərək sovet tanklarının qarşısına çıxanlar öz canlarından keçmişdilər. Eti razlarını bildirir, günahsız axıdılan qanlara son qoymağaya çağrırdılar. Amma onsuz da qanlı planı quranlar, sovet qoşun hissələrinə qırğın tərətmək əmri verənlər əhalinin silahsız olduğundan xəbərsiz deyildilər. Dəhşət saçmaqla, qəddarlıqla Azərbaycanda qorxu, təşviş yaradacaqlarını güman edirdilər. Ancaq dinc insanların iradəsi, mətanəti, qətiyyəti ilə qarşılaşmışdılar. Cinayətkarlar xalq kütələrinin nümayiş etdirdikləri birlik və mübarizliyə heyrətlənməyə bilmirdilər.

1990-ci il yanvarın 19-dan 20-ne keçən gecə sovet qoşun hissələri Bakının küçələrini ölüm kabusu kimi dolaşır, pulemyotlardan və avtomatlardan atəş açırdılar. Uşaqlara, qocalara, qadınlara, yaralılara aman vermirdilər. İnsanları ağır hərbi texnikanın tırtılları altında salır, əzabla qotla yetirirdilər. Sovet hərbiçiləri yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tuturdular.

## Hər birinin öz həyat hekayəsi vardı

Sovet qoşun hissələri tərəfindən 147 nəfər qotla yetirildi, 744 nəfər yaralandı. Respublikamızın paytaxtında və digər şəhər və rayonlarında əməliyyatların gedisi boyunca 841 nəfər qanunsuz həbs olundu. Onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərildi. Yandırıcı güllələrin tərətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edildi.

O 147 şəhidin hər birinin öz həyat hekayəsi var... İyirmi səkkiz yaşlı Rövşən Məmməd oğlu Rüstəmov

Əzizbəyov metrosu (indiki Koroğlu metrosu) istiqamətində, Sabunçu qəsəbəsinə gedən yoluñ üstündə maşında çoxsaylı avtomat atəşinə tuş gəldi. Maşının dəstləri təcili yardım çağrırdılar. Onu təcili yardım maşınına yerləşdirən həkim dubinka ilə əlindən zərbə alıdı. Çətinliklərə baxmayaraq Rövşəni xəstəxanaya gətirə bildilər. Ancaq sinəsində aldığı çoxsaylı gülə yaraları onun ömrünü yarıda qoydu. Rövşən şəhid oldu. Ekspertiza onun bədənindən 32 gülə çıxardı.

Larisa Fərman qızı Məmmədova on iki yaşındaydı. Məktəbli idi. Onun da içərisində olduğu "Ikarus" avtobusu Leytenant Şmidt adına zavodun yanında atəşlərə tutuldu. Ürəyindən gülə yarası alan Larisa elə oradaca keçindi.

Altmış altı yaşlı Bafadar Ağamirzə oğlu Səfərov isə "Moskvic" maşınınında Qarayev adına xəstəxanaya nəvəsinin yanına gedirdi. Yolda hərbçilər tərəfindən atəşə tutuldu. Elə yerindəcə həlak oldu.

On altı yaşlı Vera Lvovna Bessantinanın üzbüüz yaşadığı binaya Salyan kazarması tərəfdən atılan gülə onun qarın nahiyyəsini yaraladı, xəstəxanaya aparılar kən yolda həlak oldu.

Zöhrə Heydərli oğlu Abbasov vərəm xəstəsi idi. Altı yaşından bu xəstəlikdən əziyyət çəkirdi. Yeddi yaşında artıq hər iki valideyini itirdiyindən əvvəlcə Pirşahı internatında, sonralar isə nənəsi ilə birgə yaşadı. Vərəm xəstəliyi ona işləməyə də imkan verməmişdi. İyirmi yaşlı Zöhrə bacısının yanına, Yasamala getmişdi. Ümidi id. Xəbər almışdı. Həkimlər ona xəstəliyin yavaş-yavaş özü çəkiləcəyini söyləmişdilər. Səs-küyü, atışma səslərini eşidən Zöhrə XI Qızıl Ordu (indiki 20 Yanvar) meydanına getdi. Orada sovet əsgərləri tərəfindən dəyənəklə, tüfəngin qundağı ilə, küt aloatla döyürlərək ağır xəsarət aldı. Elə həmin gün əsroccərrahiyə xəstəxanasında aldığı xəsarətlərdən vəyatını itirdi...

Kimi evində, ocağının başında, kimi həyətində, məhəlləsində, doğma şəhərinin küçəsində yaralandı. Kimisi elə oradaca, kimisi xəstəxanaya aparılar kən yolda, kimisi xəstəxanada gözlərini əbədi yumdu. Onların adları Qara Yanvar şəhidləri kimi mürqəddəsləşdi və unudulmaz oldu.

**Zöhrə FƏRƏDCOVА,  
"Azərbaycan"**